



Biznes əməliyyatları hesabatı

2019-cu ilin nəticələri

Əsas göstəricilər (2019-cu ilin sonu)



Hasilat

AÇG

neft (min barel/gün) 535

neft (milyon ton) 26

Şahdəniz

qaz (milyard kubmetr) 16.8

kondensat (milyon ton) 3.5

Əməliyyat məsrəfləri (milyon dollar)

AÇG 567

BTC 138

Şahdəniz 544

CQBK 48

Əsaslı məsrəflər (milyon dollar)

AÇG 1,476

BTC 44

Şahdəniz 1,101

CQBK 34

2019-cu ilin mühüm hadisələri – AÇG əməliyyatları



- 26 dekabr tarixində AÇG yatağından **500 milyonuncu ton** neft hasil edilib.
- İlk neft hasilatından bəri AÇG-dən ümumi hasilat **3,7 milyard barel** çatıb.
- İl ərzində AÇG-də 10 neft hasilatı və 1 suvurma quyusu qazılıb.



Derinsulu Güneşli platforması

2019-cu ilin mühüm hadisələri – Şahdəniz əməliyyatları



- Şahdəniz yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə **117 milyard kubmetr qaz** və **28 milyon ton kondensat** əldə edilib.
- Şahdəniz Bravo platformasından hasilatın tədricən artırılması davam edib.
- Xankəndi gəmisi sualtı quraşdırma əməliyyatlarına davam edib.




Şahdəniz Bravo platforması və Xankəndi gəmisi

2019-cu ilin mühüm hadisələri – Azəri Mərkəzi Şərqi (ACE) layihəsi



- AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan **Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə** aprel ayında sanksiya verilib.
- İl ərzində layihə üzrə əsas tikinti, dəniz və sualtı işlər üçün müqavilələr imzalanıb.
- Tikinti işlərinə iyul ayında başlanıb və il ərzində işlərin həcmi getdikcə genişlənib.



Gələcək Azəri Mərkəzi Şərqi (ACE) platforması

2019-cu ilin mühüm hadisələri – Səngəçal terminalı



- 2019-cu ildə Səngəçal terminalından **264 milyon barel neft** və **16,4 milyard kub metr Şahdəniz qazı** ixrac olunub.
- Hazırda terminalın emal sistemləri gündəlik **1,2 milyon barel xam neft** və **100 milyon kub metr qaz** (həmçinin 80 milyon kub metr Şahdəniz qazı) emal etmə gücünə malikdir.



Geoloji kəşfiyyat üzrə mühüm hadisələr



- Şəfəq-Asiman və Dayaz-sulu Abşeron geoloji-kəşfiyyat müqavilə sahələrində ilk quyuların qazılması üçün planlama işləri il ərzində davam edib.
- 26 dekabr tarixində Gilavar seysmik tədqiqat gəmisi vasitəsilə **D230 dəniz blokunda 3-ölçülü seysmik tədqiqat** işlərinə başlanıb.



Gilavar seysmik tədqiqat gəmisi

Geoloji kəşfiyyat – Şəfəq-Asiman




- 2020-ci ilin 13 yanvar tarixində Heydər Əliyev adına qazma qurğusu vasitəsilə Şəfəq-Asiman dəniz blokunda **ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb.**



Heydər Əliyev qazma qurğusu

Geoloji kəşfiyyat



Şəfəq-Asiman

- Şahdənizin 60km, Səngəçal terminalının 145km-liyində yerləşir
- Suyun dərinliyi: 600-800m
- Saziş 2010-cu ilin oktyabrında imzalanıb.
- 3-ölçülü seysmik tədqiqat aparılıb.
- Seysmik məlumatların təhlili və interpretasiyası olub.
- 2020-ci ilin yanvar ayında ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Dayaz-sulu Abşeron

- Suyun dərinliyi: 40m-ə qədər
- Saziş 2014-cü ilin dekabrında imzalanıb.
- BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes – ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilən 3-ölçülü tədqiqat proqramı 2016-cı ilin dekabr ayında başa çatıb.
- Tədqiqatda 1300 kvadrat kilometrədən çox ərazidən 3-ölçülü məlumat əldə olunub.
- Məlumatın emalı 2017-ci ilin 4-cü rübündə tamamlanıb.
- SOCAR-la perspektivlik haqqında bildiriş imzalanıb, ilk kəşfiyyat quyusu üçün planlaşdırma işləri aparılıb.

Blok D230


- Saziş 2018-ci ilin aprel ayında imzalanıb.
- 2019-cu ilin dekabr ayında 3-ölçülü seysmik tədqiqat proqramına başlanıb.

Yerli kadrlar



- 2534 nəfər Azərbaycan vətəndaşı BP-də işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır

Azərbaycanda ixtisaslı daimi işçilər



2019-cu ildə yerli ehtiyatlardan istifadə



Yerli podratçılar/təchizatçılar (Azərbaycan-Gürcüstan-Türkiyə regionu)

Sayı Xərclənib
(milyon dollar)

- Kiçik və orta müəssisələr
- Dövlət şirkətləri
- Yerli tərəfdaşı olan birgə müəssisələr
- Xarici podratçıların ölkə daxilində məsrəfləri

234	292.4
30	32.8
16	589.0
	570.8

Ümumi üçüncü tərəf
xərclərinin 50%-i

Ölkə daxilində cəmi xərclər¹

1485.1

1. Bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə / xidmətlərə / materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri göstərir.



BP və BP-nin əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları	3,040
BP100%	1,204
Cəmi	4,244

